

## **Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 2017-ci ildə görülmüş işlərlə bağlı hesabat**

Dövlət Statistika Komitəsi rəsmi statistika məlumatlarının müasir tələblərə uyğun hazırlanmasını, ölkədə statistika sisteminin təkmilləşdirilməsi və inkişafı məsələlərini 2017-ci ildə də diqqət mərkəzində saxlamış və öz fəaliyyətini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılaraq təsdiq edilmiş 2017-ci il üçün statistik işlər proqramı, habelə metodoloji və məlumat istifadəçiləri ilə iş planı, iqtisadi təhlil üzrə rüblük iş planları, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri, “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinglərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında”, “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” və “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları üzrə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində qurmuşdur.

Dövlət Statistika Komitəsinin qarşısında duran əsas vəzifələrdən biri “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”nın və icraçı kimi çıxış etdiyi digər dövlət proqramlarının yerinə yetirilməsi olmuşdur. 2017-ci il Dövlət Proqramının icrasının yekun ili olmuş və beş il ərzində Proqramda nəzərdə tutulan 81 tədbirin 79-u (98%-i) tam icra edilmişdir. Maliyyə vəsaiti çatışmazlığından Şamaxı, Zərdab və Göygöl rayon statistika idarələri üçün inzibati binaların tikintisinə dair 1 tədbir (6.6.6.3. yarımbəndi) qismən yerinə yetirilmiş, digəri (6.6.6.4. yarımbəndi) isə icra olunmamışdır. Bu tədbirlər “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”nın layihəsinə daxil edilmişdir. 2017-ci ildə Proqram üzrə 27 tədbirin (28 işin) icrası tam təmin edilmişdir. Bundan başqa, hesabat ili ərzində Dövlət Statistika Komitəsinin iştirak etdiyi digər dövlət proqramları (“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” və “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”) üzrə daha 2 iş yerinə yetirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində qarşıya qoyulmuş məqsəd və hədəflərə nailolma vəziyyətinin monitorinqi, müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun çevik idarəetmənin təmin edilməsi üçün dəqiq və dolğun statistik məlumatlara, davamlı informasiya dəstəyinə olan tələbat rəsmi statistikanın yeni çağırışlar əsasında təkmilləşdirilməsini şərtləndirir. Bu məqsədlə, strateji yol xəritələrində Dövlət Statistika Komitəsinin əsas icraçısı olduğu, o cümlədən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.2. “Statistika infrastrukturunun təkmilləşdirilməsi”, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin 1.1.4. “Əhalinin müxtəlif təbəqələrinin ərzağa əlyeterliyi səviyyəsi və buna təsir edən amillərin qiymətləndirilməsi məqsədilə monitorinq sisteminin qurulması”, 8.2.4. “İstehsalçıların müqaviləyə əsaslanan kənd təsərrüfatı istehsalında və

fermer birliklərində iştirakı ilə bağlı statistik hesabatların hazırlanması”, 8.2.5. “Həyətəyən sahələrdə yetişdirilən məhsullarla bağlı müayinələrin aparılması və statistik hesabatların hazırlanması” və 8.2.6. “Meyvə bağları üzrə məlumatların ənənəvi, intensiv və superintensiv bağlar olmaqla qruplaşdırılması” yarım bəndləri üzrə işlərin yerinə yetirilməsini təmin etmək məqsədilə Komitənin 2017-ci il 30 iyun tarixli, 96/t nömrəli əmri ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin də cəlb edildiyi işçi qrupları yaradılmışdır. Hesabat ili ərzində nəzərdə tutulmuş işlər yerinə yetirilmiş, bu haqda məlumat müvafiq əlaqələndirici qurumlara təqdim olunmuşdur.

Eyni zamanda, milli statistika sisteminin müasir çağırışlara uyğun inkişaf etdirilməsini, inzibati məlumatlardan istifadəni genişləndirməklə ölkənin dayanıqlı inkişafı ilə bağlı statistik informasiya təminatının təkmilləşdirilməsini və bu hədəflərə çatmaq üçün statistika sahəsində maddi-texniki bazanın və kadr potensialının möhkəmləndirilməsini təmin etmək məqsədilə zəruri tədbirlər “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”nın layihəsinə də daxil edilmişdir.

Dövlət Statistika Komitəsinin aparatında və Keyfiyyət İdarəetmə Sisteminin (KİS) tətbiq edildiyi yerli statistika orqanlarında İdarəetmə Sistemləri üzrə Sertifikatlaşdırma auditinin ikinci mərhələsi üzrə dünya miqyasında audit sahəsində böyük nüfuzu olan SGS şirkətinin yerli qurumu olan “Societe Generale de Surveillance Azeri LTD” MMC (“SGS Azeri LTD”) tərəfindən sertifikatlaşdırma auditini aparılmış və onun nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və Keyfiyyət İdarəetmə Sisteminin tətbiq edildiyi 13 yerli statistika orqanı MDB statistika qurumları arasında ilk olaraq “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. Dövlət Statistika Komitəsinin “Uyğunsuzluqların və təshihedici tədbirlərin idarə edilməsi” (Dövlətstatkom KİS SP 03-17), “Risklərin və imkanların idarə edilməsi” (Dövlətstatkom KİS SP 04-17), “İstifadəçilərlə əks əlaqələrin idarə edilməsi” (Dövlətstatkom KİS SP 06-17) sənədləşdirilmiş prosedurları və “Keyfiyyət üzrə vəsait”i (Dövlətstatkom KİS KV 01-17) İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq aktualaşdırılmış və təsdiq edilmişdir. “Statistik Biznes-Prosesin Ümumi Modeli”nin IV redaksiyası və onun əsasında proseslərin idarə olunması standartları və prosesin xəritələri, “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il üçün Keyfiyyət sahəsində məqsədləri” və onların əsasında “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il üçün Keyfiyyət sahəsində məqsədlərinin icra qrafiki” hazırlanaraq təsdiq olunmuşdur.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının fəaliyyəti 2017-ci il üçün təsdiq olunmuş iş planı əsasında təşkil edilmişdir. İl ərzində Statistika Şurasının 2 iclası keçirilmiş və ümumilikdə 5 məsələ (“Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə əlaqədar milli prioritetlər üzrə müəyyən edilmiş statistik göstəricilər”, “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”nın layihəsi, “İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemində dair auditin nəticələri”, “Əhəlinin siyahıya alınmasının sorğu və siyahıyaalma vərəqələrinə daxil ediləcək suallar”, “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər”) müzakirə edilmişdir. Eyni zamanda, 2017-ci il 9 fevral tarixində Avropa Statistika Bürosu, BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən Azərbaycanın Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsini həyata keçirən beynəlxalq ekspertlərlə Statistika Şurası üzvlərinin görüşü təşkil edilmişdir.

2017-ci ildə Dövlət Statistika Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri də metodoloji bazanın möhkəmləndirilməsi olmuş, bir sıra metodoloji material BMT, Avrostat, BVF, İƏİT, BƏT və digər beynəlxalq təşkilatların metodologiyalarına uyğunlaşdırılmış, yeni metodologiyalar hazırlanmış və tətbiq edilmişdir. Dövlət proqramlarında nəzərdə tutulmuş işlər də nəzərə alınmaqla statistikanın bütün sahələri üzrə 33 metodoloji material hazırlanmış, onlardan 20-si hesabat formalarının tərtib olunmasına, 13-ü isə statistik müayinələrin keçirilməsinə, keyfiyyətin idarə edilməsinə, statistik göstəricilər sisteminin hazırlanmasına və digər məsələlərə aid olmuşdur.

Çoxamilli statistik təhlil üsulu əsasında yoxsulluq üzrə milli metodika, əhalinin orta təbəqəsinin müəyyənləşdirilməsi metodikası və əhalinin ümumi sayında orta təbəqənin xüsusi çəkisinin hesablanması barədə materiallar, "Statistik Biznes-Prosesin Ümumi Modeli"nin IV redaksiyası əsasında statistik müşahidələrin təsviri hazırlanmışdır. "Yaşıl iqtisadiyyat" üzrə məlumat bazası yaradılmış və müvafiq məlumatlar Komitənin internet sahifəsində yerləşdirilmişdir.

Statistika məlumatlarının keyfiyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə statistik hesabat formalarının təkmilləşdirilməsi davam etdirilmişdir. Dövlət Statistika Komitəsinin elmi-metodoloji şurasının 2017-ci ildə keçirilmiş 10 iclasında 60 məsələ müzakirə olunmuşdur. Aidiyyəti dövlət qurumlarının rəyi nəzərə alınmaqla, il ərzində 1 yeni rəsmi statistika hesabatı forması təsdiq edilmiş, 1 hesabat forması ləğv edilmiş və 20 hesabat formasına yenidən baxılaraq göstəricilərdə dəyişikliklər edilmişdir.

Dövlət Statistika Komitəsi "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiyaya Qanununun icrasını təmin etmək məqsədilə, təsdiq edilmiş texniki normativ hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrində qeydiyyatı alınması üzrə işləri davam etdirmiş və hesabat ilində 5 statistika hesabatı forması reyestrə daxil edilmişdir. 01.01.2018-ci il vəziyyətinə 266 hesabat formasından 213-ü (80%-i) reyestrə daxil edilmişdir.

Statistik hesabat formaları ilə yanaşı, ilkin uçot sənədləri də təkmilləşdirilmiş, Azərbaycan Respublikası Prezidentinin ölkənin bütün iqtisadi sahələri üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq zəruri islahatlar davam etdirilmiş, beynəlxalq təcrübə öyrənilərək statistika sisteminin inkişafı istiqamətində müvafiq tədbirlər görülmüşdür. Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində 2013-cü ildən tətbiq edilən təsərrüfatbaşına uçot sənədlərinin işlənməsi müddəti başa çatdığı üçün onların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 oktyabr tarixli 423 nömrəli Qərarına əsasən hazırlanmış yeni, təkmilləşdirilmiş nümunələri Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatı alındıqdan sonra çap etdirilərək Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə çatdırılmışdır.

2018-ci ilin yanvar ayından tətbiq ediləcək təsərrüfatbaşına uçot sənədlərinin yeni nümunələrindən əhalinin növbəti siyahıyaalınmasına hazırlıq üçün də istifadə olunacağını nəzərə alaraq, onların vaxtında və düzgün tərtib olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri şöbəsinin məsul əməkdaşlarının, şəhər və rayon icra hakimiyyətlərinin aidiyyəti şöbə müdirlərinin, şəhər, qəsəbə, sahə və tərkibində qəsəbə olan kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin, yerli statistika orqanları rəhbərlərinin və uçot sənədlərinin aparılmasına cavabdeh şəxslərin iştirakı

ilə 20-26 dekabr tarixlərində Bakı, Şəki, Lənkəran, Gəncə şəhərlərində və Kürdəmir rayonunda təlimat xarakterli zona müşavirələri keçirilmişdir.

Milli statistik təsnifatlar sisteminin inkişafı sahəsində işlər davam etdirilmiş, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər və Ədliyyə nazirlikləri ilə razılaşdırılmaqla, "Cinayətkarlığın Statistik Təsnifatı" hazırlanmışdır.

Respondentlərə düşən statistik yükün azaldılması və hesabatların təqdim edilməsi prosedurunun asanlaşdırılması, statistik vahidlərdən fəaliyyətlərinin olmaması barədə tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılması və prosedurların sadələşdirilməsi istiqamətində işlər davam etdirilmişdir. "Hesabatların elektron təqdim edilməsi sistemi"ndə respondentlər üçün fəaliyyətin müvəqqəti dayandırılması ilə bağlı skan olunmuş arayışın elektron təqdim olunması funksiyasının yaradılması məqsədilə fəaliyyətini müvəqqəti dayandırmış hüquqi və fiziki şəxslərdən onlayn qaydada arayışları qəbul etmək üçün proqram təminatı hazırlanmış və müvafiq funksiya Dövlət Statistika Komitəsinin internet sahifəsində yerləşdirilmişdir. Arayışların onlayn rejimində məlumat bazasına daxil edilməsi üçün hazırlanmış bu funksiya fəaliyyəti olmayan statistik vahidlərin yerli statistika orqanına gəlmədən fəaliyyətinin olmaması barədə məlumatı elektron sənəd formasında təqdim etməsinə imkan vermişdir. Eyni zamanda, proqram imkan verir ki, Dövlət Statistika Komitəsi tərəfindən hesabat intizamına nəzarət daha da gücləndirilsin və reyestrin aktualaşdırılması prosesi daha qısa müddətdə yekunlaşdırılsın.

Sahibkarların statistika orqanları ilə münasibətlərində qarşılaşdıqları problemlərin öyrənilməsi və həlli məqsədilə Komitənin internet sahifəsində "Sahibkar üçün 7 sual" rəy sorğusu keçirilmiş, cavablar ümumiləşdirilmiş və sahibkarların rəy və təklifləri təhlil edilmişdir. Bununla yanaşı, sahibkarlarla işlərin müasir texnologiyalar vasitəsilə tənzimlənməsi təmin edilmiş, statistika hesabatlarının siyahısı, onların doldurulmasına dair göstərişlər, hesabatların real vaxt rejimində təqdim edilməsi və müayinə materiallarının işlənməsi üçün proqram vasitələri Komitənin internet sahifəsində yerləşdirilmişdir.

2017-ci ildə Komitənin fəaliyyəti hüquqi və fiziki şəxslər tərəfindən müxtəlif dövlət qurumlarına təqdim edilən məlumatlar üzrə təkrarçılığın aradan qaldırılmasına, inzibati vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar dövlət qurumları tərəfindən toplanan məlumatların rəsmi statistikada istifadəsinin genişləndirilməsinə, həmin məlumatların Dövlət Statistika Komitəsinin statistik məlumat bazalarına inteqrasiyası ilə bağlı zəruri tədbirlərin görülməsinə də yönəldilmişdir. Bu məqsədlə yaradılmış və tərkibinə 27 dövlət qurumunun nümayəndələri daxil edilmiş işçi qrupları 3 istiqamət üzrə fəaliyyət göstərmişlər: 1) əhali, əmək, təhsil, mədəniyyət, idman, səhiyyə, cinayətkarlıq və miqrasiya statistikasına ilə bağlı inzibati məlumatlar üzrə; 2) maliyyə, bank, kənd təsərrüfatı, nəqliyyat, rabitə, turizm statistikasına ilə bağlı inzibati məlumatlar üzrə; 3) sənaye, tikinti, energetika, ekologiya və ticarət statistikasına ilə bağlı inzibati məlumatlar üzrə. İşçi qruplarında Dövlət Statistika Komitəsinin məlumat bazasına inteqrasiya olunması nəzərdə tutulan məlumatların siyahısını da özündə ehtiva edən razılaşmaların layihəsi hazırlanaraq baxılması üçün işçi qruplarında təmsil olunan aidiyyəti dövlət qurumlarının nümayəndələrinə təqdim olunmuşdur. İşçi qaydada Ədliyyə, Vergilər, Kənd Təsərrüfatı, Təhsil nazirlikləri, Dövlət Miqrasiya Xidməti, Dövlət İmtahan Mərkəzi, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə tam, Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə qismən razılaşdırılmış ikitərəfli razılaşma layihələri hazırlanmışdır.

Statistika məlumatlarının toplanmasında, emalında və yayılmasında istifadə olunan informasiya texnologiyalarının tətbiqi imkanlarının genişləndirilməsi, statistik informasiya sisteminin inkişaf etdirilməsi üçün bir sıra işlər görülmüş, respondentlərin yerli statistika orqanlarına gəlmədən hesabat məlumatlarını elektron formada təqdim etmələri üçün zəruri tədbirlər həyata keçirilmiş və nəticədə rəsmi statistika hesabatlarının onlayn rejimdə elektron formada qəbulu 95.0 faizi ötmüş, statistik hesabatları elektron formada internet vasitəsilə təqdim etmək üçün il ərzində 2448,6 min müraciət daxil olmuş, bununla da vətəndaş-məmur təmaslarının səviyyəsi minimuma endirilmiş, eyni zamanda statistik məlumatların işlənməsi və təhlili imkanları yüksəlmişdir.

Hüquqi və fiziki şəxslərin yaradılması və ləğvi ilə bağlı Vergilər Nazirliyindən daxil olmuş məlumatlar əsasında statistik vahidlərin Dövlət reyestrinin aktualaşdırılması və onun statistik işlər üçün aktual vəziyyətdə saxlanması mütəmadi olaraq davam etdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli, 215 nömrəli “İri, orta və kiçik sahibkar meyarları”nın təsdiq edilməsi haqqında” qərarına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi və Vergilər nazirliklərindən müvafiq qaydada alınan məlumatların meyarlar üzrə qruplaşdırılaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsi təmin edilmişdir.

Dövlət Statistika Komitəsi tərəfindən il ərzində “Əhalinin iqtisadi fəallığı”, “Şəxs əleyhinə zorakılıq”, “Qadınlara qarşı zorakılıq”, “Məhsul istehsalına çəkilən xərclərin tərkibinin statistik öyrənilməsi”, “Kiçik sahibkarlıq subyektlərinin işgüzar fəallığı”, “Fərdi sahibkar tərəfindən enerji məhsullarının istehlakı”, “Ev təsərrüfatında enerji məhsullarının istehlakı”, “Ev təsərrüfatlarında informasiya-kommunikasiya texnologiyalarından istifadə”, “Meşə fondu və sair torpaqlarda meşə məhsullarının tədarükü”, “Açıqlıq məhsullarının istehsalı”, “İribuynuzlu mal-qaranın çəki artımına, onların, habelə qoyun, keçi və donuzların kəsimi nəticəsində ət və əlavə ət məhsullarının çıxımı” üzrə seçmə statistik müayinələr və “Azərbaycan Dəmir Yolları” QSC ilə birlikdə Azərbaycan dəmir yollarının siyahıyaalınması keçirilmiş və zəruri məlumatlar əldə edilmişdir. Həmçinin ev təsərrüfatlarının tədqiqatının mövcud bazası əsasında bütün şəhər və rayonlarda xüsusi seçmə metodu üzrə 6120 ev təsərrüfatında tablet tipli kompüterlərdən istifadə edilməklə məhrumiyyətlər üzrə sorğu keçirilmişdir.

Aparatın müvafiq şöbələri yerli statistika orqanları tərəfindən statistik müayinələrin keçirilməsini təşkil etmiş, onları seçməyə düşmüş respondentlərin siyahısı, sorğu anketləri, təlimat və göstərişlərlə təmin etmiş, keçirilmiş müayinələr nəticəsində əldə edilmiş məlumatlar icmallaşdırılmış və statistik bülletenlər nəşr etdirilmişdir.

İl ərzində “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”nın layihəsi, “2018-ci il üçün statistik işlər proqramı”, “2018-ci ildə yerli statistika orqanları üçün statistik işlər proqramı”, “2018-ci il üçün metodoloji və məlumat istifadəçiləri ilə iş planı”, “Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il üçün Tədbirlər Planı” hazırlanmış, həmçinin onların elektron versiyaları Komitənin internet sahifəsində yerləşdirilmişdir.

Dövlət qurumlarının fəaliyyətinin ölkə iqtisadiyyatına təsirinin dürüst qiymətləndirilməsi və təhlili imkanlarının genişləndirilməsi üçün “MHS-2008”-in yeniləşdirilmiş tələblərinə uyğun dövlət sektorunun hesabları qurulmuş, kənd təsərrüfatının siyahıyaalınması məlumatları əsasında kənd təsərrüfatı məhsulları istehsalçılarının statistik reyestri yaradılmışdır.

Statistika sistemində elmi-tədqiqat işlərinin genişləndirilməsi məqsədi ilə strategiya hazırlanmışdır. Ümumi daxili məhsul istehsalına dair 2001-2016-cı illəri əhatə edən rüblük statistik məlumatlar əsasında SPSS və Excel proqram paketləri vasitəsilə iqtisadi fəaliyyət növləri üzrə istehsal edilmiş əlavə dəyərin məhsul istehsalından asılılığını əks etdirən ekonometrik model qurulmuş, nəticələr təhlil edilmişdir.

Digər sahələrlə yanaşı, statistika orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri də hakimiyyət orqanlarının və digər statistik məlumat istifadəçilərinin cari tələbatlarının ödənilməsi olmuşdur. Bu məqsədlə 2017-ci ildə 31 statistik məcmuə (“Azərbaycanın statistik göstəriciləri”, “Azərbaycan rəqəmlərdə”, “Azərbaycanın regionları”, “Azərbaycanın əhalisi”, “Azərbaycanın demoqrafik göstəriciləri”, “Azərbaycanda uşaqlar”, “Azərbaycanda qadınlar və kişilər”, “Azərbaycan gəncləri”, “Azərbaycanın milli hesabları”, “Dövlət qulluqçuları”, “Əmək bazarı”, “Yeni iş yerləri”, “Azərbaycanda cinayətkarlıq və hüquqpozmalər”, “Azərbaycanda təhsil, elm və mədəniyyət”, “Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti”, “Azərbaycanda qiymətlər”, “Azərbaycanda ətraf mühit”, “Azərbaycanın energetikası”, “Azərbaycanda turizm”, “Azərbaycanda nəqliyyat”, “Azərbaycanda telekommunikasiya və poçt”, “Azərbaycanda informasiya cəmiyyəti”, “Azərbaycanın sənayesi”, “Azərbaycanda tikinti”, “Azərbaycanda kiçik və orta sahibkarlıq”, “Azərbaycanda ödənişli xidmətlər”, “Azərbaycanın kənd təsərrüfatı”, “Kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının əsas iqtisadi göstəriciləri”, “Azərbaycanın ərzaq balansları”, “Azərbaycanda ticarət”, “Azərbaycanın xarici ticarəti”, “Regionların sosial-iqtisadi inkişafı” və “Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafı”), “Azərbaycan - faktlar və rəqəmlər” bukleti, “Statistik nəşrlərin kataloqu”, rüblük “Təhlil məruzələri” toplusu, “İnfoqrafika” nəşri, ölkənin sosial-iqtisadi inkişafı haqqında aylıq məruzələr, “Statistik icmal” və “İqtisadi rayonların sosial, iqtisadi göstəriciləri” bülletenləri çap edilərək istifadəçilərə çatdırılmışdır. Bunlarla yanaşı, bütün yerli statistika orqanları tərəfindən rayon və şəhərlər üzrə statistik məcmuələr nəşr edilmişdir.

Ölkə və onun regionları üzrə sosial-iqtisadi vəziyyəti əks etdirən statistik məlumatların təhlili və idarəetmə orqanlarının və digər istifadəçilərin icmal məlumatlarla təmin edilməsi məqsədilə aparatın şöbələri və yerli statistika orqanları il ərzində 2784 təhlili məruzə, 88 mətbu-məlumat hazırlamışdır.

Statistik məlumat əldə etmək istəyənlərin müraciətlərinə operativ baxılması məqsədilə Komitədə “qaynar telefon xətti” fəaliyyətini davam etdirmişdir.

Dövlət Statistika Komitəsinə daxil olmuş müxtəlif strategiyaların, dövlət proqramlarının, qanunvericilik aktlarının və digər normativ hüquqi aktların layihələri ilə bağlı rəy və təkliflər hazırlanaraq aidiyyəti üzrə göndərilmiş, statistik məlumat əldə etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarından, yerli və xarici təşkilatlardan, ölkənin kütləvi informasiya vasitələrindən, elmi müəssisə və təşkilatlarından, ali məktəb tələbələrindən və digər istifadəçilərdən, o cümlədən statistik informasiya dəstəyi ilə bağlı 24 qeyri-hökumət təşkilatından daxil olmuş sorğular cavablandırılmışdır.

Komitənin internet səhifəsi ([www.stat.gov.az](http://www.stat.gov.az)) istifadəçilərin maraqlarının təmin edilməsi baxımından müntəzəm olaraq təkmilləşdirilmiş və yenilənmiş, məlumat bazaları əsas sosial-iqtisadi göstəricilər üzrə 14 minə yaxın cədvəli, təhlil və metodoloji materialları əhatə etmişdir. 01.01.2018-ci il vəziyyətinə məlumatlar bazası da daxil olmaqla, səhifənin məlumat həcmi 60Gb təşkil etmişdir. 2017-ci ildə internet səhifəsindən 93.0 faizi ölkə ərazisindən, 7.0 faizi isə xarici ölkələrdən olmaqla hər gün orta hesabla 2800 istifadəçi bəhrələnmişdir.

Yenilənmiş statistik metodologiyalar barədə məlumatlar internet səhifədə yerləşdirilmiş, istifadəçilər üçün yaradılmış “Mənim səhifəm” bölməsi vasitəsilə istifadəçilərin istəklərinə uyğun onların özləri tərəfindən statistik məlumatlar əsasında cədvəllər tərtib edilərək səhifədə saxlamaq, istədikləri vaxtda onlara baxmaq və çap etmək imkanlarının yaradılması və səhifədə yadda saxlanılan məlumatların illər üzrə yayılan növbəti məlumatlar əsasında avtomatik aktuallaşdırılmasının təmin edilməsi istiqamətlərində müvafiq işlər həyata keçirilmişdir. Dövlət Statistika Komitəsinin istifadəçilər üçün nəzərdə tutulan statistik məlumat bazasında olan göstəricilərə dair ayrı-ayrılıqda veb servislər yazılaraq 26.10.2017-ci il tarixdən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılmış “Açıq Hökumət Məlumatları” portalına (data.gov.az) inteqrasiyası təmin olunmuşdur. Portaldakı statistik məlumatlar yeni mobil tətbiqlərin hazırlanması, açıq hökumət məlumatlarından daha rahat istifadə, sosial yönümlü və innovativ ideyaların dəstəklənməsi və startap layihələrinin təşviqi və həyata keçirilməsi üçün nəzərdə tutulmuş və “Açıq Hökumət Məlumatları” portalında inteqrasiya prosesindən sonra ötən dövr ərzində istifadəçilər tərəfindən 584 statistik göstəricidən ümumilikdə 2981 dəfə istifadə edilmişdir.

Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış mətbu məlumatların kütləvi informasiya vasitələrində dərc etdirilməsi davam etmiş, bu məlumatlar, habelə sosial, iqtisadi inkişafa dair aylıq məruzələr, statistik məcmuələr, Komitədə keçirilən görüşlər haqqında məlumatlar, beynəlxalq tədbirlərdə iştirak edən əməkdaşların hesabatları, mətbu məlumatların yayılması və məcmuələrin buraxılış təqvimləri Komitənin veb səhifəsində yerləşdirilmiş, veb səhifənin və kütləvi informasiya vasitələrində Dövlət Statistika Komitəsinə istinadən yayılan məlumatların monitorinqi mütəmadi olaraq aparılmışdır.

Məlumat istifadəçiləri ilə işin daha keyfiyyətli və mütəşəkkil şəkildə qurulması məqsədilə statistik məlumatların elektron kütləvi informasiya vasitələri ilə yayımlanmasına, radio və televiziya kanallarında çıxışlara diqqət yetirilmişdir. Komitənin rəhbərliyi və əməkdaşları müxtəlif televiziya kanallarında və mətbu orqanlarda ölkə iqtisadiyyatının inkişafı, statistika sistemində aparılan islahatlarla bağlı vaxtaşırı müsahibələr vermiş və iqtisadiyyatın müxtəlif sahələrinə dair çıxışlar etmişlər. 2017-ci ildə statistika orqanları tərəfindən qəzet və jurnallarda ümumilikdə 617 məqalə və mətbu-məlumat dərc etdirilmişdir.

“2017-ci il üçün metodoloji və məlumat istifadəçiləri ilə iş planı”na uyğun olaraq, metodoloji, təhlil və digər məsələlərlə bağlı statistik məlumat istifadəçilərinin (müxtəlif nazirlik, komitə, digər təşkilat, informasiya agentlikləri və KİV nümayəndələrinin) iştirakı ilə Komitədə əhali, gender, əmək, energetika və ətraf mühit, əhəlinin həyat səviyyəsi, milli hesablar, sənaye, tikinti, kənd təsərrüfatı, ticarət, turizm statistikasını, istehlak qiymətləri indeksinin hesablanması və s. mövzulara həsr olunmuş seminar-görüşlər keçirilmişdir. Ümumilikdə, il ərzində Komitədə 169 istifadəçinin iştirakı ilə 12 görüş, yerli statistika orqanları tərəfindən isə 1573 istifadəçinin iştirakı ilə 654 görüş keçirilmişdir.

“Statistika xəbərləri” elmi-praktik jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 2017-ci il 31 mart tarixli qərarı ilə qeydiyyatda alınmış və rüblük dövriyyə ilə nəşri davam etdirilmiş, il ərzində jurnalın 4 nömrəsi buraxılmışdır. Jurnal 1200 nüsxə tirajla nəşr edilmiş, abunəçilərə və Ali Attestasiya Komissiyası tərəfindən müəyyənləşdirilmiş ünvanlara çatdırılmışdır. Jurnalda kənar tədqiqatçılarla yanaşı, Dövlət Statistika Komitəsi aparatının və Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin əməkdaşlarının, o cümlədən gənc mütəxəssislərin ümumilikdə 39 məqaləsi dərc olunmuşdur.

İstifadəçilərlə sıx əlaqələrin qurulması, statistik məlumatlarla təminatın daha da yaxşılaşdırılması məqsədilə mütəmadi olaraq onlayn rejimdə sorğu keçirilmişdir və sorğu istifadəçilər üçün Komitənin veb-səhifəsində daim aktivdir. Sorğuda 1700 nəfər iştirak etmiş, onun yekunları ümumiləşdirilmiş, təhlil edilmiş və nəticələr Komitənin internet səhifəsində yerləşdirilmişdir.

Dövlət Statistika Komitəsinin kitabxana fondundan il ərzində 900-dək oxucu istifadə etmiş, yeni əlavə edilmiş kitab və məcmuələrin elektron variantı Komitənin internet səhifəsində yerləşdirilmişdir.

Dövlət Statistika Komitəsi tərəfindən göstərilən elektron xidmətlərin təşkili sahəsində də müvafiq işlər aparılaraq elektron xidmətlərdən istifadə qaydaları barədə təlimatların, elektron xidmətlər üzrə bildirişlərin avtomatik rejimdə sorğu edən şəxslərə göndərilməsi tam təmin edilmişdir. Bununla yanaşı, bütün elektron xidmətlərin mobil versiyaları hazırlanaraq Komitənin internet səhifəsinin mobil variantında yerləşdirilmiş və "Elektron hökumət" portalına inteqrasiya olunmaqla tam fəaliyyət göstərmişdir. Nəticədə, "ASAN" xidmətin qiymətləndirməsinə əsasən, Dövlət Statistika Komitəsi tərəfindən göstərilən elektron xidmətlər yüksək ballarla qiymətləndirilmişdir. Belə ki, "Rəsmi statistik hesabatların təqdim edilməsi" elektron xidməti 26 mümkün baldan 24 balla, "Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimələrin internet vasitəsilə ödənilməsi" elektron xidməti 24 mümkün baldan 24 balla, "Statistik nəşrlərin (kitabların) onlayn satışı" elektron xidməti 24 mümkün baldan 22 balla, "Statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi" elektron xidməti 19 mümkün baldan 19 balla, "Statistik məlumatların (göstəricilərin) verilməsi" elektron xidməti isə 22 mümkün baldan 21 balla, yəni "əla" qiymətləndirilmişdir.

Dövlət Statistika Komitəsi tərəfindən göstərilən elektron xidmətlərin "Elektron hökumət" portalı vasitəsilə təqdimatına dair vətəndaşlar arasında ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Komitənin internet səhifəsinin "E-xidmətlər" bölməsində bu xidmətlər haqqında ətraflı məlumatlar yerləşdirilmiş, "Facebook" sosial şəbəkəsində Dövlət Statistika Komitəsinin səhifəsinin aktiv fəaliyyəti təmin edilmiş və "Youtube" internet portalında Dövlət Statistika Komitəsinin səhifəsi yaradılmışdır.

İstehlak qiymətləri indeksinin hesablanması üçün tələb olunan ilkin məlumatların toplanması prosesinin avtomatlaşdırılması və ticarət şəbəkələrindən ərzaq məhsullarının qiymətləri üzrə məlumatların elektron formada əldə edilməsi məqsədilə ticarət şəbəkələrinin rəhbərlərinin iştirakı ilə Komitədə işgüzar görüş keçirilmişdir. Görüşdə bununla bağlı işlərin davam edilməsi, tərəflər arasında sazişin imzalanması və 2018-ci ildən başlayaraq məlumatların Dövlət Statistika Komitəsinə elektron formada təqdim edilməsi barədə razılığa gəlinmişdir.

Regionlar üzrə statistik məlumat bazasına 2016-cı ilin məlumatları əlavə edilmiş və 2015-2016-cı illər üzrə iqtisadiyyatın 15 sahəsini əhatə edən 44 göstərici üzrə məlumatlar xəritə vasitəsilə yayımlanmışdır.

Maddi-texniki bazanın möhkəmləndirilməsi, yerli statistika orqanları işçilərinin iş şəraitinin yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüş, kompüter texnikası, serverlərin təhlükəsiz və davamlı işini təmin edən avadanlıqlar, antivirus proqram lisenziyaları alınaraq quraşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 may tarixli, 2852 nömrəli Sərəncamı ilə ayrılan vəsait hesabına Bakı Şəhər Statistika İdarəsinin inzibati binasının tikintisi başa çatdırılmışdır.



2017-ci ildə Dövlət Statistika Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də beynəlxalq təşkilatlarla əməkdaşlıq təşkil etmişdir. BMT və onun regional təşkilatları, Avropa İttifaqı, BVF, BƏT, YUNİSEF, YUNESKO, Dünya Bankı, Asiya İnkişaf Bankı, İƏİT, İƏT, Avrostat, MDB Dövlətlərarası Statistika Komitəsi və bir sıra digər beynəlxalq təşkilatlarla, həmçinin dünya ölkələrinin milli statistika xidmətləri ilə qarşılıqlı məlumat mübadiləsi davam etdirilmiş, onlardan daxil olan sorğular cavablandırılmışdır. Milli metodologiyaların beynəlxalq standartlara uyğunlaşdırılması, təcrübə mübadiləsinin aparılması, inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi və tətbiqi, beynəlxalq məlumat portallarında Azərbaycan Respublikasına aid statistik məlumatların yoxlanılması, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində beynəlxalq təşkilatlarla və onların Azərbaycandakı nümayəndəlikləri ilə işlərin təşkili əsas vəzifələrdən biri olmuşdur.

Avrostat, BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən Azərbaycanın Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi (xarici auditori) çərçivəsində 2017-ci ilin fevral ayında ekspertlərin Azərbaycana ikinci missiyası həyata keçirilmiş və hazırlanmış yekun hesabat Avrostatın internet sahifəsində yerləşdirilmişdir. Qlobal qiymətləndirmənin nəticələri Azərbaycanın milli statistika sisteminin beynəlxalq və Avropa standartlarına əsasən uyğun olduğunu göstərmişdir.

2017-ci il may ayının 31-də Bakı şəhərində Azərbaycanın sədrliyi ilə MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 57-ci iclası keçirilmişdir. İclasda MDB Dövlətlərarası Statistika Komitəsinin, Qazaxıstan, Moldova, Rusiya, Belarus, Qırğızıstan və Tacikistan milli statistika qurumlarının rəhbərləri iştirak etmişlər. İclasda MDB dövlətlərində əhalinin siyahıyaalınmasının 2020-ci il raunduna hazırlığın gedişatı, Birliyin statistika xidmətlərinin BMT sisteminin ixtisaslaşdırılmış qurumları ilə qarşılıqlı əlaqələri, MDB-də rəsmi statistika sahəsində əməkdaşlıq məsələləri üzrə sənədlərin inventarizasiyası haqqında məsələlər nəzərdən keçirilmiş, MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının və MDB Dövlətlərarası Statistika Komitəsinin 2016-cı ildəki işi haqqında hesabatı, MDB Dövlətlərarası Statistika Komitəsinin 2018-ci il üçün işlər Proqramına baxılmış və təsdiq edilmişdir.

Dövlət Statistika Komitəsinin sədri T.Budaqov iyun ayında İsveçrədə Avropa Statistikləri Konfransının 65-ci plenar sessiyası və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin milli statistika idarələrinin rəhbərləri üçün BMT AİK-in Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə yol xəritəsinin yerinə yetirilməsinə dair seminarda iştirak etmişdir. Tədbirlərdə AİK-in 67-ci və BMT-nin Statistika Komissiyasının 48-ci sessiyaları ilə əlaqədar qarşıda duran vəzifələr, yoxsulluğun ölçülməsi, geoməkan məlumatları ilə rəsmi statistikanın inteqrasiyası, rəsmi statistikanın modernləşdirilməsi üzrə yüksək səviyyəli qrupun fəaliyyəti, dayanıqlı inkişaf məqsədləri üzrə milli strategiya və planlar, məlumat axınlarının əlaqələndirilməsi və statistikanın təşkili ilə bağlı atılacaq addımlar və digər məsələlərin müzakirəsi aparılmışdır. Seminarın sessiyalarında DİM-ə nail olma vəziyyətinin qiymətləndirilməsinin həyata keçirilməsi sahəsində irəli sürülən təşəbbüslər, ölkələrin nail olduğu irəliləyişlər, üzləşdiyi əsas problemlərə və gələcək fəaliyyətlərə dair məruzələr təqdim olunmuşdur.

“Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinning layihəsi çərçivəsində Almaniya Federal Statistika İdarəsinin prezidentinin dəvəti ilə Dövlət Statistika Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabr ayında Almaniya səfərdə olmuşdur. Səfərin məqsədi Dövlət Statistika Komitəsi və Almaniya Federal Statistika İdarəsi arasında

əməkdaşlığın mövcud vəziyyətinin qiymətləndirilməsi, gələcək inkişaf perspektivlərinin və Tvinning layihəsi çərçivəsində əldə edilmiş nəticələrin müzakirə edilməsindən ibarət olmuşdur. Səfər zamanı Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Almaniya Federal Statistika İdarəsinin yeni prezidenti Dr. Georq Tiel ilə görüşmüş və iki ölkənin statistika qurumları arasında bir sıra məsələlərə dair qarşılıqlı fikir mübadiləsi aparmışdır. Səfər çərçivəsində Dövlət Statistika Komitəsinin nümayəndələri Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyinin rəsmiləri ilə görüş keçirmiş, Destatis Məlumat Mərkəzi, Visbaden və Berlin şəhərlərində yerləşən statistika idarələrinin fəaliyyətləri ilə tanış olmuşlar.

Keyfiyyətin idarə olunması sisteminin və coğrafi informasiya sistemi vasitəsilə statistik məlumatların yayılmasının, əhəlinin gəlirləri və həyat şəraiti, əlillik, turizm sahələrində rəsmi statistik məlumatların təkmilləşdirilməsi məqsədilə həyata keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” adlı Tvinning layihəsi uğurla icra olunmuşdur. Noyabrın 24-də layihənin başa çatması ilə bağlı konfrans keçirilmiş, Dövlət Statistika Komitəsi sədrinin layihənin icrasına həsr olunmuş məruzəsi dinlənilmiş, 2 il ərzində görülmüş işlərdən bəhs edən video-çarx nümayiş etdirilmiş və komponent rəhbərləri yekun təqdimatlarla çıxış etmişlər. Tvinning layihəsinin əsas tərəfdaşları kimi Almaniya Federal Statistika İdarəsi və Bolqarıstan Milli Statistika İnstitutu çıxış etmişdir. Bu ölkələrlə yanaşı, Avropa İttifaqına digər üzv ölkələrin, o cümlədən Niderland, Çexiya, Sloveniya, Xorvatiya və Latviyanın 35 yüksəkixtisaslı eksperti Tvinning layihəsinə məsləhətçi qismində cəlb olunmuşdur. Dövlət Statistika Komitəsinin 64 mütəxəssisi layihədə iştirak etmiş, beynəlxalq ekspertlərin ölkəmizə 37 missiyası həyata keçirilmiş, Komitə mütəxəssislərinin isə həmin ölkələrə 14 təlim səfəri baş tutmuşdur.

Bunlarla yanaşı, Komitənin sədri il ərzində Koreya Statistika Komitəsinin nümayəndə heyəti, Koreya Respublikasının Azərbaycandakı səfiri, İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRIK) baş direktoru, BMT İnkişaf Proqramının İstanbul Regional Mərkəzinin Baş müşavirinin rəhbərlik etdiyi nümayəndə heyəti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri, Çexiyanın sabiq Baş naziri, YUNİCEF-in regional direktoru, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri, Azərbaycanda səfərdə olan Dünya Bankının nümayəndə heyəti ilə görüşmüşdür.

Qabaqcıl təcrübələrdən faydalanmaqla milli statistika potensialının gücləndirilməsi, işçi heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə Dövlət Statistika Komitəsinin gənc əməkdaşları Bolqarıstan Respublikası Milli Statistika İnstitutunun “Slivek” Təlim və İxtisasartırma Mərkəzində və Milli və Dünya İqtisadiyyatı Universitetinin Təlim Mərkəzində təlimdə, Ukrayna Dövlət Statistika Xidmətinin Statistika, Uçot və Audit Milli Akademiyasında ixtisasartırma kursunda və Türkiyə Statistika İnstitutunda təlimdə iştirak etmişlər.

Bununla yanaşı, Dövlətstatkomun 9 əməkdaşı ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri - Tələblər” beynəlxalq standartı, 10 əməkdaşı isə “Daxili audit” istiqaməti üzrə “SGS Azeri LTD” MMC tərəfindən Dövlət Statistika Komitəsində təşkil olunmuş təlimlərdə iştirak etmiş və müvafiq sertifikatlarla təltif edilmişdir.

Dövlət Statistika Komitəsinin 69 əməkdaşı müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təşkil edilmiş 80 təbirdə iştirak etmiş, həmçinin Komitənin mütəxəssisləri beynəlxalq ekspert və işçi qruplarının tərkibində fəaliyyətlərini davam etdirmişlər. Eyni zamanda, İslam ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Treninq Mərkəzi (SESRIK) tərəfindən Tacikistan

Respublikasının Statistika Agentliyində qiymət statistikasına dair təşkil edilmiş seminarda Komitənin əməkdaşı ekspert qismində iştirak etmişdir. Bununla yanaşı, Dövlət Statistika Komitəsi Tacikistan Respublikası Statistika Agentliyinin 4 əməkdaşı üçün biznes reyestrin yenilənməsi, keyfiyyətin idarə edilməsi sisteminə dair Bakı şəhərində təlim kursu təşkil etmişdir.

Dövlət Statistika Komitəsi və Dünya Bankının nümayəndələri arasında aparılan müzakirələrin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.07.2017-ci il tarixli, 494s nömrəli sərəncamına əsasən “Azərbaycan Respublikası: 2018-2022-ci illərdə müfəssəl institusional, kadr və informasiya-kommunikasiya texnologiyaları potensialının artırılması planları daxil olmaqla, 2018-2030-cu illər üzrə Statistikanın İnkişafı üzrə Milli Strategiya Layihəsi” üzrə Məktub-Saziş Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri tərəfindən imzalanmışdır.

Hesabat ilində Dövlət Statistika Komitəsinin qarşısında duran əsas vəzifələrdən biri də 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq olmuşdur. “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.12.2016-cı il tarixli, 517 nömrəli Qərarının icrası ilə bağlı “Siyahıyaalma qrupu işçilərinin aylıq vəzifə maaşlarının və siyahıyaalma məntəqələrinin işçilərinin xidmət haqlarının məbləğlərinin müəyyən edilməsi qaydaları”, “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının hazırlanıb keçirilməsi üzrə təqvim planı” təsdiq edilmiş, digər hazırlıq işləri yerinə yetirilmişdir.

“Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf sahəsində Gündəlik”dən irəli gələn vəzifələrin icrası ilə əlaqədar mövcud vəziyyət və imkanlar, görülmüş işlər, əldə olunmuş ilkin nailiyyətlər, qarşıya çıxan problemlər və onların aradan qaldırılması üçün ölkəmiz tərəfindən atılan ilkin addımlar haqqında könüllü hesabatın hazırlanması və BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumuna təqdim edilməsində Dövlət Statistika Komitəsi yaxından iştirak etmişdir. Belə ki, BMT-nin müəyyən etdiyi tematik plana uyğun olaraq altı Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) (1, 2, 3, 5, 9, 14 və 17-ci məqsədlər) aid hədəf və göstəricilər üzrə ölkənin hesabatının hazırlanması ilə əlaqədar Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Əli Əhmədovun 02.02.2017-ci il tarixli, 04/1-2 nömrəli tapşırığına əsasən DİM-ə nail olunmasına dair göstəricilər üzrə statistik məlumatlar toplanmış, işlənmiş və İqtisadiyyat Nazirliyinə təqdim olunmuşdur.

Eyni zamanda, il ərzində DİM göstəriciləri üzrə məlumatların milli səviyyədə mövcudluq vəziyyəti, onların əldə olunma mənbələri və hazır olma müddətləri müəyyənləşdirilmiş, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalı yaradılmışdır.

30-31 may tarixlərində Dövlət Statistika Komitəsi və BMT-nin Asiya və Sakit okean üzrə Statistika İnstitutunun təşkilatçılığı ilə Bakı şəhərində Yüksək səviyyəli rəsmi statistiklər üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair sub-regional seminar təşkil edilmişdir. Beynəlxalq tədbirdə BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunun, MDB Dövlətlərarası Statistika Komitəsinin, İslam Əməkdaşlıq Təşkilatının, İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin, Almaniya, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Monqolustan, Özbəkistan, Rusiya, Tacikistan və Türkiyə statistika qurumlarının rəhbər şəxsləri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvləri və Azərbaycanda akkredite

olunmuş bir sıra beynəlxalq təşkilatların rəhbərləri iştirak etmişlər. Tədbirdə qlobal və regional səviyyədə əldə olunan nailiyyətlər, Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli göstəricilər sistemi: cari vəziyyət və ehtiyaclar, milli və qlobal məlumatlar, statistik biznes proseslərin transformasiyası və müasirləşdirilməsi, çağırışlara adekvat cavab: statistik potensialın artırılması üçün imkanlardan istifadə, nəticələr və tövsiyələr mövzuları üzrə çıxışlar və iştirakçı ölkələrin təqdimatları nümayiş olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair subregional seminarın və Azərbaycanın sədrliyi ilə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 57-ci iclasının yüksək səviyyəli iştirakçılarını qəbul etmişdir.

Yekun olaraq qeyd edilməlidir ki, Dövlət Statistika Komitəsi ölkə rəhbərliyi tərəfindən statistika orqanları qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə əsasən nail olmuş və 2018-ci ildə də bu istiqamətdə öz səylərini əsirgəməyəcəkdir.